

ANA VƏTƏNİMDƏ UNUDULMAZ BİR GÜN



(Əvvəli ötən sayımızda)

Cıxışında Vətən müharibəsinin və müharibədə qazandığımız parlaq Zəfərimizin əhəmiyyətindən, mühümlüyündən və müharibədən sonra gün üzünə çıxan reallıqlardan söz açan cənab başçı müharibədən sonra Xocavənddə görülən müüm və sanballı, olduqca əhəmiyyətli işlərdən də səhbət açdı. Şəhidlərimizin dəfn edildiyi xiyabanda böyük bir abidə də vardi. Həmin abidədə Xocavənd uğrunda Şəhidlik Zirvəsinə yüksəlmış respublikamızın müxtəlif regionlarından olan 400-dən çox vətən oğullarının adları həkk olunmuşdu. Mən də öz növbəmdə orada Şəhidlərimizə həsr etdiyim "Şəhidlər" adlı şeirimi söylədim. Cənab başçı ilə biz Xocavənddən olan şəhidlərimizə, həmçinin 2017-ci ilin fevralında Xocavənd rayonunun Nərgiztəpə ərazisində şəhid olmuş və 1997-ci ilin aprelində Vətənə fəda olan şəhidlərimizə həsr olunan, onların şəkillərinin həkk edildiyi abidəni də ziyarət etdik. Eyni qaydada onların şəkillərinin həkk edildiyi lövhə qarşısına tər qərənfillərdüzdük. Sonra Şəhidlərimizə ödəməyə çalışdığımız bu borcu daha da təntənəli etmək, üçün Xocavənd rayon Mədəniyyət Evinə doğru yollandıq. İndi mən qarşıda heç bir vaxt unuda bilməyəcəyim dəqiqliklər, saatlar gözləyirdi...

Hörmətli Eyvaz müəllimlə birgə Mədəniyyət Evinə daxil olduq. Çoxluğu ilə saysız-hesabsız damlalardan yaranan böyük bir dəryani xatırladan Xocavənd əhalisi Eyvaz müəllim içəri daxil olan kimi ona olan hörmət və ehtiram əlaməti olaraq ayağa qalxdılar. Tədbir iştirakçılarının oxluğunu mən təccübəldirdiyi kimi olduqca da həyəcanlandırdı. Əvvəlcə onu qeyd etmək borcumdur ki, tədbirdə Xocavənd rayonunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Bundan əvvəl bir çox tədbirlərdə iştirak etmiş, öz kitabımın, eləcə də digər müəlliflərin kitablarının təqdimatında çıxış etmiş və nitq söyləmişdim. Lakin həmin gün dalgalanan, dalgaları təlatümə gəlmış dənizi xatırladan Xocavənd camaatının yanında sanki bir anlıq ürəyim dayandı. Bu tədbirin zəhmini, çəkisinin ağırlığını öz üzərimdə sonuna qədər hiss etdim. Ancaq cənab başçının istəyi ilə onun yanında əyləşdiyim zaman onun mimikalarını özüme örnək götürdüm və mən də eyni qaydada çalışdım ki, təmkinimi qoruyub saxlayı. Bu meydanda söz mənə həyəcanlanmaq üçün yox, sona qədər fəxr etmək və qururlaşmaq üçün verilmişdi. Mən də şəhidlərimizin adına layiq olaraq bu mötbəbər tədbirdəfəxrlə iştirak etməli və çıxış etməli idim.

Tədbiri ilk olaraq aparıcı, gənc yazar, AYB-nin üzvü hörmətli Ramil Əhmədəydi. Onunla əvvəlcə şəxsi tanışlığımız olmasa da sonradan xatırladım ki, 2021-ci il 17 iyun tarixində hər ikimiz "Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qalibi olaraq Mədəniyyət Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşük. Bu tədbir ərəfəsində onunla yaxından tanış olmaq mənə nəsib olud. Söhbət əsnasında onun necə dəyərli, hörmətli və vətənpərvər bir yazıçı, bir ictimai fəal olduğunu fərqli vərdim. Tədbirdə aparıcı qismində etdiyi çıxışlarında zənnimdə yanılmadığımı bir daha anladım. Təqdimatda ilk olaraq Şəhidlərimizin əziz xatırəsini bir dəqiqəlik sükütlə yad etmək üçün ayağa qalxdıq. Sonra isə aparıcı təqdimatla bağlı ilk çıxışını etdi. O, mənim barəmdə özü qədər dəyərli və gözəl sözlər söyledi. Sonra çıxışına ara verdi və iştirakçılar Xocavənd Rayon İcra Hakimiyyətinin haqqında hazırladığı video-rolikə baxmağı təklif etdi. Zəhmətkeş, vətənsevər, ana yurd, torpağı hər şeydən əziz tutan Xocavəndim qədər mənə əziz olan Xocavənd əhalisi ilə birgə haqqında hazırlanmış video-rolikə baxdim. Videoda haqqında bir çox mühüm məlumatlar dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Aşıqsayağı" əsərinin melodiyalarının müşayiəti ilə yer almışdı. Rayon rəhbərliyinin tədbir üçün etdiyi bu cür gözəl işlər, hazırlanmış video-roliklər, çağırılan bu qədər ziyahlar mənim məsuliyyətimi birə min artırdı qədər şükrənlərimi da birə min artırırdı. Bir neçə dəqiqə sonra

Sonda mənə ugurlar arzulayaraq çıxışını bitirdi. Xocavəndin, eləcə də Salakətin kənd məktəbinin çalışqan və savadlı şagirdlər yetirən müəllimlərindən biri olaraq Tahirə müəlliminin etdiyi bu çıxış məni fərqli hərəkləndirdi, mən də daxil olmaqla tədbir iştirakçılarının böyük alqlılarıyla qarşılandı.

Növbəti olaraq Xocavənd rayon Qardaşlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Əhmədəzadə Xəyalə İntiqam qızınasöz verildi. O, kitab haqqında müfəssəl məlumat verdi, kitabın dəyərini və önəmini vurguladı. Bildirdi ki, kitabda xüsusi diqqət çəkən 400-dən çox Şəhidlərimizlə birgə xanım şəhidimiz Arəstə Baxışova haqqında olan şeirim və həmin şeirimin nadinin "Əsrimizin Tomrisi" adlanmasıdır. O, bu fikri bir daha izah etdi ki, Arəstə Baxışova, həqiqətən də əsrimizin Tomrisi vəəsl Tomrisin nəvəsidir. O, qurumuzu bərpa edən, başımızı göylərə qaldıran əigidərimizdən, şəhidlərimizdən, qəhrəmanlarımızdandır. Xəyalə müəllimənin həmin şeirdən bir bəndi söyləməsi məni olduqca qürurlandırdı. Xəyalə müəllimə çıxışında şəhidlərimizdən həsr etdiyim şeir və məqalələrdən əlavə şəhidlərimiz haqqında hazırladığım vikipediya şəhifələrindən də səhbət açdı, mənə yaradıcılıq uğurları arzulayaraq çıxışını tamamladı.

Bundan sonra tədbirin aparıcısı Ramil Əhməd tamaşaçılara Xocavənd rayon rəhbərliyinin, şəxsən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Eyvaz müəllimin şəxsi təşəbbüsü, təşki-

Mən və tamaşaçılardan, daha doğrusu, biz bunun bir dəshaidi olduq.

Cox hörmətli aparıcı Ramil Əhməd yenidən kürsüyə qayıtdı. Video bitib tədbir davam etdikdən sonra Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi çox hörmətli Faiq Xudanlı çıxış etdi. Faiq müəllim çıxışında Kürdəmir Regional Mədəniyyət İdarəsinin Vətən müharibəsindən sonra gördüyü işlər, mədəniyyət sahəsində olan yeniliklər və uğurlardan söz açdı. Bildirdi ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, səyi nəticəsində Vətən müharibəsinə həsr edilmiş bir çox kitab çapdan çıxır və həmin kitabların təntənəli surətdə təqdimatları keçirilir. O, çıxışında kitab ərsəyə gətirməyin kənardan göründüyü kimi asan olmadığını, çox çətin olduğunu, vikipedia şəhifələrinin də hazırlanmasının çətin, məsuliyyətli iş olduğunu söylədi və məni təbrik edərək ugurlar aruladı. Faiq müəllim Kürdəmir Regional Mədəniyyət İdarəsinin gələcəkdə görülecek işləri haqqında da səhbət açmaqla çıxışını başa çatdırı. Faiq müəllimin çıxışı və barəmdə bildirdiyi sözlər məni çox qürurlandırdı. Onun bu tədbirdə iştirakına, etdiyi çıxışına görə çox sevindim və öz növbəmdə bir dəshaidi Faiq müəllimə təşəkkürümüz bildirdim.

Hörmətli Faiq müəllimin çıxışından sonra aparıcı Ramil Əhməd kürsüyə qayıdaq çıxışına davam etdi. O, bildirdi: "Biz hamımız çox maraqlanırıq ki, 14 yaşlı təzəcə tamam olan bir yeniyetmə bu qədər işi axı necə görə bilər? Ona görə də mən istərdim ki, bununla bağlı elə



edəcəyim çıxışı necə bacaracağım məni olduqca maraqlandırır və həyəcanıma həyəcan qatırı. Ancaq fikirlərim məni diqqətimi toplamağa çağırırdı ki, arxana dən və sənə güvənən, sənə inanın insanların yaratdığı dalğaya, dənizə bir bax! Belə müdrik insanların, ziyanlıların, zəhmətkeşlərin, qəhrəmanlar yetirən insanların əhatəsində sən mütləq həyəcanına qalib gəlməlisən! Onların tədbiri necə maraqla izləmələri onlara necə təşəkkür edəcəyim barədə məni dəfələrlə düşündürdü, düşündürdü, qədər də bu yüksək əyilmək istəyən qəddimi-qəmatimi dikəldir, qururumu artırırdı.

Video-rolikə baxışdan sonra öz növbəsində kitab haqqında fikrini bildirən Xocavənd RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilatçı şəbəsinin müdürü çox hörmətli Şaiq Aslanov çıxışında kitabın hansı dərəcədə əhəmiyyət kəsb etdiyini izah etdi və Xocavənd rayon rəhbərliyinin Vətən müharibəsindən sonra müharibə iştirakçıları, qazilər və şəhid ailələri ilə gördüyü işdən də səhbət açdı. Şaiq müəllimin məzmunu son dərəcədə dəyərli olan çıxışından sonra Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Məmmədova Tahirə Oruc qızı kitab haqqında öz fikirlərini bildirdi, kitabın icmalını tamaşaçılara diqqətinə çatdırı. Tahirə müəllimə kitabın mündəricatını, məqalələrin və şeirlərin mövzusunu, kitabın mənasını, məzmununu bir ədəbiyyatçı kimi gözəl və aydın şəkildə təhlil etdi.

latçılığı və rəhbərliyi, yuxusuz gecələri, həddən ziyadə böyük dəstəyi, əməyi nəticəsində hazırlanmış Xocavənd uğrunda 1-ci Qarabağ və Vətən müharibəsində şəhid olan 400-dən çox qəhrəmanımız haqqında hazırlanmış video-roliki təqdim etdi. Yüksək keyfiyyəti və mənasi, məzmunu ilə seçilən video qururlandırıcı olduğu kimi həm də kəderli idi. Ekranda sol tərəfdə Şəhidlərimiz, sağ tərəfdə müharibədə yaşadığımız xoşbəxt anların xronikası "bir gözümüz ağlayır, bir gözümüz gülür" sözünün za-hiri təcəssümüne işaret idi. Sayı 400-ü keçən bu əigidərimiz hər biri yurdumuzun fərqli guşələrindən və ferqli ailələrindən idilər. Bir-birlərini heç tanımadılar və bəlkə də bir-birlərinin üzlərini, bir dəfə də olsun, görməmişdilər. Lakin onları birləşdirən, eyni edən, bir edən və eyni dərəcədə də cənnətin eyni guşəsinə, on gözəl guşəsinə çatdırın bu müqəddəs amal Xocavəndin azad olunması, Xocavəndlə birgə Qarabağın azad olunması idi. Onlar qanları və canları bahasına bu arzunu gerçəkləşdirilər. Mən hesab edirəm ki, tədbirdə yüksək gərginliklə və böyük əməklə hazırlanmış bu video-rolikin təqdimolunması, necə deyərlər, çox yerinə düşmüş və hər kəs tərəfindən böyük rəğbətlə qarşılışanmışdır. Təkcə Xocavənddən olan Şəhidləri yox, həmçinin Xocavənd uğrunda qurban gedən Şəhidləri və bütün Şəhidləri anmaq Xocavənd rəhbərliyinin və cənab başçının böyükliyünün nə dərəcədə yüksəkdə olduğunu göstərirdi.

müəllifin, yazıcının, şairin, publisistin özündən cavab alaqlı". Elə həmin anda sanki bir anlıq həyəcan keçirdim, özümü havasız vakkumda kimi hiss etdim, elə bildim ki, kosmonavtlarla birlikdə kosmosdayam. Oturduğum stuldan qalxmağımı bənd olan və mən stuldan qalxanda sanki kükreyən auditoriyanın sürəkli alqış sədaləri mənim həyəcanıma qalib gəlməyimi təmin etdi.

Mən başımı qaldıraraq kükreyən zala bir dəshaidi baxdım. Mənə etimad göstərən, mənə güvənən ana torpağımın sülhsevər, vətənsevər, qayğılı, məhriman insanlarına baxdıqda daha da qururlandım və başım dik bir şəkildə kürsüyə çıxaraq çıxışımabaşladım. Həyəcanıma ne qədər qalib gəlsəm də həyəcanımdan qalan qalıqlar və zərrələr, həmçinin uzun olan çıxış boğazımı islatmağa, yaşlamağa imkan vermədi. Lakin bunun zərrindən çox xeyri oldu. Mənim kiçik əməyimi bu dərəcədə, yəni yüksəkdən də yüksək dərəcədə qiymətləndirən qəhrəman Xocavəndimin qəhrəman əhalisi ilə üzərsənət dayanmaq mənə həyatımın ən gözəl dəqiqələrindən birini yaşamağa vəşilə oldu.

Sevindik Nəsiboğlu

**9-cu sınıf şagirdi,
şair-publisist, AJB üzvü**